



Elşən Mirişli

Gənəcə şəhəri,
tarixçi

I Yazı

Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamak, ölkənin məraqlarına uyğun məlumatların toplanması işlərinin həyata keçirilmək üçün kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları yaradıldı.

Azərbaycan Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdir. Nazirliyin general-kvarṭirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu.

1919-cu ilin martın 28-de hərbi nazir, general-leytenant Səmed bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərargahının (Baş Ərkani-hərb) general-kvarṭirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Sırtı belə təşkil olunmuşdu. General-kvarṭirmeyster idarəsinin təpşirinqlər üzrə ober-zabit, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hisselerde ilk zabit rütbəsi) Əfrasiab bəy Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin reisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: reis, onun köməkçisi, kərgüzər, 23 nəfər əməliyyat işçisi. Bölmənin reisi alay komandırı, köməkçilərinin vəzifəsi isə batalyon komandırı vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.

Yeni fəaliyyətə başlamış bölmə ölkədə kəşfiyyat və əks-kəşfiyyat təminatına məsuliyyət daşıyır. Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-Hərbinin reisi Süleyman bəy Sulkeviç idi. Bolşevik, erməni-dəsnək casusları, denikincilər və saire barede toplanmış əməliyyat məlumatları Hərbi Nazirliyin rəhbərliyinə, elecə de Azərbaycan Hökumətinə təqdim olundu. Həmin məlumatlar ölkənin müxtəlif ərazilərini, hərbi birləşmələrin dislokasiya yerlerini ehəte edirdi.

Bölmənin əməkdaşları martda xüsusi əməliyyat planı əsasında Azərbaycan Ordusunda xidmət edən 15 nəfər denikincinin casusluq fəaliyyətini ifşa etmişdilər. Həmin ayda daha bir casus şəbəkənin üstü açılmışdı. Əks-kəşfiyyatçılar Gəncəda Smislova soyadlı qadın hebs etmişdilər. Araşdırma nəticəsində belli olmuşdu ki, Baş Qərargahın əməkdaşı Chernișov, onun həyat yoldaşı və 10 nəfər şəxs Cümhuriyyət əleyhine iş aparıllar. Chernișovun evində axtarış zamanı Azərbaycanda içtimai-siyasi və iqtisadi vəziyyətə bağlı gizli bolşevik təşkilatının fəaliyyəti, Azərbaycan ordusunun vəziyyəti barədə Denikinə ünvanlanmış çoxlu sayıda agentura materialları tapılmışdı. 1919-cu ilin martında hərbi nazir Səmed bəy Mehmandarov casus təşkilatının üzvlərinin tutulması barədə daxili işlər naziri Xəlil bəy Xasməmmədova Gənəcə şəhərində Bakıya məktub göndərmişdi. 1919-cu ilin aprelin 5-de Azərbaycan ordusunun Bakıya gəliş üçün müəyyən hazırlıq işləri görülməsi tələb olunurdu. Milli ordunun paytaxta gəlişi ilə bağlı texribatların törediləcəyi ilə bağlı ilkin

məlumatlar var idi. Azərbaycan ordusunun Baş Qərargah rəisi Süleyman bəy Sulkeviç Azərbaycan qoşunlarının Gəncədən Bakıya gəlməsi ilə əlaqədar əks-kəşfiyyat işinin təşkiline dair daxili işlər nazirinin əks-kəşfiyyat işinin təşkiline dair müavini Sadiq bəy Ağabeyova məktubuna əsasən, əks-kəşfiyyat bölməsinin əməkdaşı yasavul Yusubov ve Daxili İşlər Nazirliyinin ci-nayət-axtarış bölməsinin əməkdaşları ilə birlikdə bu vəzifəni yerinə yetirmek üçün Bakıya ezam edilmişdi. Əks-kəşfiyyat işinin düzgün təşkili, yasavul Yusubovun və axtarış bölməsinin qarşılıqlı fəaliyyəti nəticəsində Azərbaycan milli hərbi hissələri Bakıya heç bir narahatlıq olmadan daxil olmuşdular. Bölmə-

İomatiya şöbəsinin kərgüzərlər və şifrələmə bölməsinin əməkdaşlarının öyrədildilər. Xarici İşlər Nazirliyi qonşu respublikalardakı diplomatik nümayəndəliklər vasitəsilə əldə etdikləri məlumatları Baş Qərargaha göndərirdilər. "Təm məxfi" qrif ilə Ermənistandan, Cənub -qrəbi Qafqaz respublikasında, eləcə də həmin illər İngilislərin əlində olan Batumda vəziyyət barədə Xarici İşlər Nazirliyinə göndərilən təhlil xarakterli materiallar həm də Baş Qərargaha göndəriliirdi. Baş Qərargahda həmçinin, keşfiyyatçılar və sitəsilə topladığı materialları tanışlıq üçün Xarici İşlər Nazirliyinə göndərirdilər. Azərbaycan keşfiyyatçı Mullayevin Şimali Qafqaza xidməti ezamiyətinin nəticələri bərədə onun 5 səhifəlik geniş və etrafı "təm məxfi" məlumat-arayışı ilə diplomatlar da tanış olmuşdu-

məsi Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusile də keşfiyyat və əks-kəşfiyyat işçilərinin səyi nəticəsində öyrənilmişdi. Bu, beynəlxalq normalara zidd olduğundan Azərbaycan hökuməti Ermənistannın Bakıdakı diplomatik missiya-sında hərbi attıtaşə vezifəsinin təsis edilməsine icazə verməmişdi. Baş Qərargahın general-kvarṭirmeyster idarəsinin keşfiyyat və əks-kəşfiyyat bölməsi fəaliyyətini 1919-cu il, iyunun 11-dək davam etdirmişdir. Həmin gün ölkədə ancaq əks-kəşfiyyat təminatı ilə müşğul olacaq qrum - Əks-inqilab Mübarizə Təşkilatı (ƏMT) yaradılmış, keşfiyyat işi isə general-kvarṭirmeyster idarəsinin tərkibində saxlanılmışdır. Əks-kəşfiyyatla müşğul olan şəxslər də ƏMT-nin sərəncamına verilmişdi. Göstərilən dəyişikliklərə baxmayaraq, hərbi nazirliyin

di. ƏMT öz fəaliyyətini "Azərbaycan Respublikası əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri haqqında" əsasnaməye uyğun qurmuşdu. 22 maddədən ibarət olan Əsasnamədə əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri göstərilmişdi. Bakı və ətrafında təşkilatın 8 rayon bölmərinə ƏMT-nin mərkəzi aparatının əməkdaşları rehbərlik edirdilər. Lənkəran şəhərində ƏMT-nin agenti fəaliyyət göstərirdi.

Məmmədbağır Saleh bəy oğlu Şeyxzamanlı

Məmmədbağır Şeyxzamanlı 1880-ci ilde Gənəcə şəhərində ana-dan olmuşdur. Difai Fırqəsinin üzvü olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti milli hökuməti tərefindən təsis edil-

Azərbaycan Xalq Cümhuriyyətində xüsusi xidmət və təhlükəsizlik



nin keşfiyyatçıları da öz işlərini yüksək seviyyədə qurmağa çalışırlırdı. Hərbi nazir Səmed bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri - 2 aprel, 1919-cu il, 1556 sayılı məlumatında keşfiyyat vəzifələrini bəle şərh edirdi:

Düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agentura yaratmaq...

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargahının keşfiyyat və əks-kəşfiyyat bölməsi diplomatik orqanlar ilə fəaliyyətini birgə qura bilmədi. Tiflisdə səfirlilik təyin olunan polkovnik Məmməd bəy Əliyev həm də kəşfiyyatçı funksiyasını yerinə yetirdi. Baş Qərargahdan ona şifrteleqram vəsaiti sil məxtəlif tapşınqlar verildi. Məmməd bəy Əliyevin Tiflisdən göndərdiyi əməliyyat məlumatları olduqca qiymətli idi. Ermənistandaçı diplomatik nümayəndəlikdə hərbi attaşə vəzifəsində çalışan olmadıqdan, orada da bu işlərin təşkili Məmməd bəy Əliyevə tapşırılmış, bu işdə Gürcüstan rəsmiləri ilə birgə çalışması əmr edilmişdi. Aydın məsələdir ki, bu keşfiyyat işləri daşnak Ermənistanının pozululuq fəaliyyətinə qarşı yönəlmədi. Bir səra olduqca mühüm məlumatlar isə Baş Qərargaha məxfi qrifla birbaşa Ermənistandan ötürüldür. Bu məlumatlar "Şahzadə Məmməd" imzası ilə verildi. Baş Qərargahın general-kvarṭirmeysteri idarəsinin keşfiyyatçı zabitləri ölkənin xarici işlər nazirliyi ilə də geniş əlaqa saxlayırlırlar. İdarənin əməkdaşları məxfi kərgüzərlər və şifrələmənin sırlarını xarici işlər nazirliyinin dip-

lar. Praporşik Qaraşarovun Qaraşov və Zengəzurda vəziyyət barede verdiyi raportlar həm Baş Qərargah, həm də Xarici İşlər Nazirliyi tərəfindən rəğbetlə qarşılıqlı təqdim edilmişdi. Baş Qərargahın general-kvarṭirmeyster idarəsinin reisi Kərqaletecli və baş adyutant ştabs-tormistr Takanayevin Ermənistandakı siyasi vəziyyət haqqında 2 sayılı agentura məlumatına əsasən hazırladıqları geniş və etrafı təhlil xarakterli arayış da Xarici İşlər Nazirliyində çalışan diplomatlari məlumatlaşdırmaq məqsədi daşıyır. Diplomatik nümayəndə Məmməd Tekinskinin Ermənistən qoşunları, səfərberlik, ölkədə əraqət təminatı, orada yaşayan Azərbaycan türklərinin vəziyyəti və saire barede İrvandan göndərdiyi şifrteleqramlarla həm də, Baş Qərargahın keşfiyyatçıları tanış olmuşdular. Hərbi nazir Səmed bəy Mehmandarov və Baş Qərargah reisi Süleyman bəy Sulkeviç 1919-cu il, noyabrın 5-də Xarici İşlər Nazirliyinə göndərdikləri məktubda yazardılar: Bizim hökumətimiz Ermənistən Bakıdakı diplomatik missiyasında hərbi attaşə vəzifəsinin təsis olunması, təklifini redd etmişdir. Əldə edilmiş məlumatlara görə, bu missiyanın üzvlərinin çoxu zabitlərdən ibarətdir, onlardan birini isə, "Missiya qərargahının reisi" adlandırdılar. Bunları demeklə, Ermənistən xarici işlər nazirliyinin bu cür hərəkətine qarşı ne kim qərar qəbul edilmişsi barədə məlumat verməyinizi xahiş edirik.

Ermənistən Bakıdakı diplomatik missiyası, heyətinin əksəriyyətinin hərbişilərdən təşkil edilmişdi. Rusyanın Xəzərdəki siah-sursatla dolu 27 hərb gəmisinin Azərbaycan tərəfəne təhvil verilməsi və onların Azərbaycan bayrağı altında üzümsi probleminin həlli ilə bağlı aparılan danışqlarda ƏMT-nin rəhbərliyi fəal rol oynamış-

kəşfiyyat bölməsi ilə ƏMT-six əməkdaşlıq edirdilər. 1919-cu il, martın 2-də hərbi nazir Səmed bəy Mehmandarovun məxfi əmri əsasında nazirliyin müvafiq qurulurunda struktur dəyişikliyi aparılmış, Baş Qərargahla onun idarəsinin birləşdirilməsi nəticəsində Azərbaycan ordusunun qərargahı yaradılmışdı. Yeni yaradılmış Azərbaycan ordusu qərargahının stat strukturunda keşfiyyat-əməliyyat bölməsi də nəzərdə tutulmuşdu. Bakı Möhkəmləndirilən Rayonunun qərargahı reisi polkovnik İrza bəy Hacıbeyli və ordu qərargahı general-kvarṭirmeyster idarəsinin keşfiyyat-əməliyyat bölməsinin reisi təyin edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Əks-inqilab Mübarizə Təşkilatı. Təşkilatın rəhbərləri.

Məmmədbağır Şeyxzamanlı 1919-1920-ci illərdə.

Nağı bəy Şeyxzamanlı 1919-1920-ci illərdə.

Dövlət Müdafiə Komitəsi (DMK) ilə eyni vaxtda, 1919-cu il, iyunun 11-də yaradılmışdı. Əlkəndə əks-kəşfiyyat təminatını yerinə yetirən qurum kimi böyük səlahiyyətə malik idi. Dövlət Müdafiə Komitəsi qarşısında məsuliyyət daşıyır, onun tapşırıqlarını yerinə yetirir, onu ən mühüm məlumatlarla təmin edir, dövlət ehəmiyyətli digər işləri yerinə yetirirdi.

Rusyanın Xəzərdəki siah-sursatla dolu 27 hərb gəmisinin Azərbaycan tərəfəne təhvil verilməsi və onların Azərbaycan bayrağı altında üzümsi probleminin həlli ilə bağlı aparılan danışqlarda ƏMT-nin rəhbərliyi fəal rol oynamış-

ıən "Əksinqilab ilə mübarizə təşkilatı"nın reisi təyin olunmuşdur. Məmmədbağır Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti parlamentində Müsavat partiyasının üzvü kimi, siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərəzisi ilə tutduğu vəzifədən azad edildi.

Məmmədbağır Şeyxzamanlı milət vəkili kimi bir sıra mühüm dövlət məsələrinin həllində o cümlədən qanun layihələri və qərarlar məzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, Məmmədbağır Şeyxzamanlı Azərbaycanın Rusiya tərefindən işğalından sonra, bolşeviklər tərefindən həbs edilmiş və 1920-ci ilin may ayında güllənmişdir.

Qızı Ruqiyə Şeyxzamanlı Xudat bəy Rəfibəylinin oğlu Kamil Refibəyli (Aran) ilə evlənmişdir.

Məmməd Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti - təşəkkülü və indiki vəziyyəti" kitabında Məmmədbağır Şeyxzamanlı Azərbaycanın istiqələləşdirilən şəhidi adlandırıb.

Əks-inqilab Mübarizə Təşkilatı 11 iyun 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi yanında yaradılmış, əks-kəşfiyyat orqanı idi.

1919-cu il fevralın 18-də Fətəli xan Xoyskinin Azərbaycanda, xüsusi də Bakıda general Pjevals kinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətə hərbi dəstələr təşkil etdi. Kəşfiyyatçılar üçün əsgər yazılışı apardığı mərzəsindən sonra, həmçinin Denikin qüvvələrinin 1919-cu il mayın axırında Dərbəndi tutmasının təsiri ilə yaradılmışdır. Hökumətin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi nazir, xarici işlər, yollar və ədliyyə nazirleri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı.

Qurumun formalasdırılması Nəsib bəy Yusifbəyli tərəfindən "Müsavat" fraksiyasının üzvü Məmmədbağır Şeyxzamanlıya həvalə edilmiş, onun müavini Mir Fəttah Musavî təyin olunmuşdu. Şeyxzamanlı təşkilatı həmin il avqustun 20-də başçılıq emis, istəfa verdikdən sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilmişdi.

(ardı var)